

Təsadüfi deyildir ki, hər bayrama bir neçə gün tədarük edildiyi haldə, "Novruz" a düz dörd həftə hazırlıq görülür. Sonra da bir neçə gün onun təessüratı ilə yaşayır, bayram əhval-ruhiyyəsini, şadlılığı davam etdirir, bir-birimizə gözaydınılığı vəririk.

Xalqımıza, doğma yurdumuza, torpağımıza, ata-baba ocaqlarımıza xas olan Novruz bayramının tarixi min illər əvvəl gedib çıxır. Onun sədasi eramızdan əvvəllərdən, minillərlə tarixi olan qədim dünyadan gəlir. Hələ nə xristian dini, nə də islam dini olmadığı bir vaxtda bu bayram mövcüb idi, xalq tərəfindən sevincə, şadlıqla, xoş arzu və niyyətlərlə qeyd olunurdu. Bu bayramın sədası atəşpərvəslidən, zərdüştlükdən, qədim Şərqdən, o cümlədən, Odlar yurdunu Azərbaycandan gəlir" (1, s.4).


"Novruz xalqımızın ən qədim bayramıdır. Adət-ənənələrimiz, bayramlarımız içərisində eləsi yoxdur ki, Novruz qədər xalqın milli-mədəni, etnik irləsində dərin kök salmış olsun. Novruz öz kökünü totemizm dövründə götürür. Qədim Oğuz dünyagörüşünün əsasını təskil edir" (2).

M. İbrahimov yazdı: "Bəziləri Novruzu həqiqi köklərdən ayırmaga çalışırlar. Ona dənibəsi geydirmək istəyənlər də az olmayıb. Halbuki bu bayramın dirlə heç bir əlaqəsi, islamə aidiyiyati yoxdur və ondan çox-çox qədimdir.

Bu, bərəket, sevinc, mehr-məhəbbət, ülfət bayramıdır. Eyni zamanda müyyəyen dərəcədə beynəlməlid bayramıdır. İndi Şərqi xalqlarının əksəriyyəti Novruz bayramını təntənəli şəkildə qeyd edir, axı bu bayramın həyatı

əsasları var. Lap qədimdən baharın gelişini bayram edilib" (3).

Bu fikirlərin təsdiqinə biz müxtəlif mə-



NOVRUZ:

milli adət və
ənənələrimizin
bədil estetik mahiyyəti

xəzlərdə, o cümlədən, A.Nəbiyevin, Ə.Cəfərzadənin, H.Quliyev və başqalarının kitablarında da rast gəlirik: "Ulu babalarımızın dini etiqadları formallaşmamışdan əvvəl belə Novruzu bayram edirdilər. Hətta onlar fəza cisimlərini - planetin hərəkətlərini yaxşı öyrənmədikləri bir vaxtda, saat və dəqiqələr barədə düzgün məlumatları yox ikən ilin təhvilini çox qəribə bir şəraitdə qeyd edirmişlər. Xırda gölməçələr düzəldib ora balıq buraxar, onun ətrafına cəmləşib ilin təhvilini gözləyərmişlər. Onların əqidəsinə görə ilin təhvilini, yəni gecə ilə gündüzün bərabərləşməsini bəhqlər daha dəqiq duxur və qeyri-adı hərəkətləri ilə suda atılıb düşür və sadlanırlar. Bununla izah edərmişlər ki, köhnə il başa çatdı, təzə il başlandı - Novruz gəldi, - deyib tonqalların ətrafinə mahni oxuyub şənlənərmişlər" (4, s.8).

"Novruzun təqvim görüşləri ilə bağlı bayram edilməsi də dünyagörüşümüzdə mühüm yer tutur. 12 heyvan adı ilə bağlı yaranmış həmin təqvimlə tarix Günəş ilinə görə hesablanmışdır. İl Günəşin 12 bürcü dövr etməsi ilə başa çatır. Dünyanın ən dəqiq təqvimlərindən olan türk təqvimində 365 gün 5 saat 50 dəqiqə 47 saniyəlik il təhvil olunan gün Novruzun birinci günü he-

Xalqımızın çoxlu sayıda bayramları vardır. Onların bəziləri qədim, bəziləri isə yeni dövrdə yaranmışdır. Bu bayramların arasında elələri var ki, onlar başqa xalqların bayramlarına oxşayır. Daha doğrusu, ümumi məhiyyət kəsb edir. Elələri da var ki, yalnız özümüzə məxsus bayramlar kimi məişətimizə daxil olmuşdur. Bu bayramlar arasında "Novruz"un özünəməxsus şərəfli yeri vardır.

sab edilir" (5, s.4).

Novruz bayramı eyni zamanda bir sıra tarixi faktlar və hadisələrlə də əlaqələndirilir. Bu, "Avesta"da da göstərilir.

Novruzun qədimdən bayram edilməsi Şərqi mötbəər ədəbi mənbələrində də öz əksini tapmışdır. Ə.Firdovsinin "Şahnamə"sində bayramın İran təqviminin ilk ayı olan forvərdinin - mart ayının əvvəllərində keçirildiyi göstərilir. N.Gəncəvinin "İsgəndərnəmə"sində, Ə.Nəvaiinin "Səddi-İsgəndər"in də bizim era-dan 350 il əvvəl Novruzun Şərqi xalqları içərisində böyük xalq bayramı kimi keçirildiyi göstərilir. Maraqlıdır ki, Nizamətin "İsgəndərnəmə" əsərində İsgəndərin Bərdə hökmədə Nüşabəyə qonaq gəldiyi gün də elə Novruz bayramına təsadüf edir.

Novruz fars dilində iki sözün (nov-yeni, ruz-gün) birləşməsindən əmələ gəlib. Bu bayrama kimi dörd çərşənbə olur. Onların hər biri dörd müqəddəs ünsürdən biri ilə bağlıdır.

"Birinci su çərşənbəsidir. Dağlarda qarlar yavaş-yavaş yumşalmağa başlayır, sular sızır bulaqlara, çaylara. Su həyatdır, insan qırx gün çörəksiz, ac yaşayar, susuz yaşaya bilməz.

İkinci od -atəş çərşənbəsidir. Od yerdə

nəfəs verir, isidir, qışda donmuş torpaqların donunu açır. Bax, həmin bu od çərşənbəsində ilk dəfə tonqal qalayar, məşəllər alışdır, şamlar yandırılar...


Üçüncü çərşənbə torpaq çərşənbəsidir. Nənələr bu çərşənbədə Novruz süfrələrinə gözəl nemətimiz bugdadən səməni qoymaq üçün "səməni, saxla məni, ildə göyərdərəm səni" deyə-deyə buğda isladırlar. Qızlar Günəş rəmzi al-xina yaxarlar əllərinə, ayaqlarına...

Dördüncü ilaxır çərşənbə - yel çərşənbəsidir. Oyanan torpağı, cücarən otları, tumurcuqlanan ağacları, kolları tərpətməyə, yelləməyə başlar. Elə bil deyər: oyanın-oyanın... Yaz gəlir, Novruz gəlir, yeni il gəlir, yeni həyat başlanır" (6, s.5).

Səməni göyərtmək Novruzun ən müqəddəs mərasimidir. Səməni həm yaşıllığın, həm də əkinçiliyin rəmziidir. Səməninin varlığı da, həyat verəni də, mənası da taxılardır. Əkinçilərimiz səməni göyərtməklə növbəti təsərrüfat ilinə bolluq, bərəket arzulamışlar.

Novruzun özünün oyunları, əyləncələri var. "Qodu-qodu", "Təkəm", "Kilim arası" kimi hər bölgənin özünəməxsus meydən tamaşaları olub ki, onların içərisində Novruzla ilgili olanlar xüsusi yer tutur və coşqunluq, şadlıq, sevinc içərisində keçirilir.

Novruzla bağlı atalar sözü, lətifə, rəvayət-



Nəfəcalıların Novruz sevinci



Füzulidə Novruz şənlikləri

lər, xüsusilə, tapmacalar, yanılıtmaclar mövcuddur, yaranıb, yaşayır, yenə də yaranmaqdadır.

Novruz süfrəsi on gün döşəli qalar. Üç gün kişilər, sonra da cavan xanımlar on günün axırınacan nəslin ağbirçəkləri, ağsaqqallarıyla bayramlaşmağa gedərlər. Xonça tutar, pay apararlar. Novruzdən on üç gün keçən kimi istidən, soyuqdan qoruduqları səmənini uşaqlarla birgə aparıb axar suya atarlar. Səmənini zibilliyyə atmazlar. Günahdır, yediyimiz çörəkdir - deyərlər - bugadan göyərib həyat rəmzi Səməni!

Yaşar VƏLİYEV

Ədəbiyyat

1. F.Qasimzadə "Novruz - bahar bayramı", B. 1989.
2. R.Əliyev "Novruz xalqımızın milli-mədəni, etnik irləndə dərin kök salmış bayramdır", "Azərbaycan Mədəniyyəti və İncəsənti" qəzeti, 20 mart 2004-cü il.
3. M.İbrahimov "Bərəkət və sevinc bayramı", "Kommunist" qəzeti, 24 noyabr 1988-ci il.
4. H.Quliyev "Azərbaycanda ailə məişətinin bəzi məsələləri", B. "Elm", 1986. .
5. A.Nəbiyev "Ulu Novruz", "Mədəni-maarif işi" jurnalı, 2003 №3.
6. Ə.Cəfərzadə "Novruz barədə nə bilirik?", "Mədəni-maarif işi" jurnalı, 2003 №3.